

“Təsdiq edirəm”  
Naxçıvan Muxtar Respublikası  
Ekologiya və Təbii Sərvətlər  
Naziri: *H.S. Yaqubov* H.S. Yaqubov  
“17” yanvar 2013-cü il



Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi

elektron xidmətin tam adı (dövlət qurumunun və elektron xidmətin adı)

üzrə inzibati rəqlament

**1. Ümumi müddəalar**

1.1. Elektron xidmətin adı:

Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi

elektron xidmətin rəsmi adı

1.2. Elektron xidmətin məzmunu:

Ətraf mühitin mühafizəsi ilə əlaqədar tətbiq edilmiş cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi

xidmət və onun tətbiq sahəsi haqqında qısa məlumat

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011 – ci il 15 iyul tarixli Fərmanı

- Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi;
- «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarı və həmin qərarla təsdiq olunmuş «Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları»;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənilməsi nəticəsində təbiətə dəymiş ziyanə görə ödəmə normativləri”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənilməsi nəticəsində təbiətə dəymiş ziyanə görə ödəmə normativlərinə əlavələr edilməsi”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr",
- "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları";

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx»;
- «Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx»;
- «Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx»;
- «Ağac və kolların boy atmasının dayandırılmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx»;
- «Qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletlərinə əsasən icazə verilən sahələrdə özbaşına meşə məhsullarının tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın hesablanması üçün nırx»;
- «Meşələrdə məhdudlaşdırıcı nişanların məhv edilməsi və korlanması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx» və «Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx»;
- Naxçıvan MR Nazirlər Kabinetinin 12.10.2010-cu il tarixli 90 nömrəli qərarı

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:  
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur

elektron xidmətin göstərilməsində iştirak edən digər dövlət orqanlarının və qurumlarının siyahısı

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

qismən

tam, qismən

1.7. Elektron xidmətin icra müddəti: 15 iş günü

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

dövlət ekoloji ekspertizası rəyinin verilməsi

arayış, icazə, xüsusi rəzilq (lisenziya), sertifikat, əməliyyat və s.

## 2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:

interaktiv

informativ, informativ

2.2. Elektron xidmət üzrə ödəniş:  a) ödənişsiz  b) ödənişli

2.2.1. Ödənişlidirsə:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarına əsasən ekspertiza haqqı layihənin mürəkkəbliyindən asılı olaraq 20-100 manat arasında dəyişən dövlət rüsumu

məbləğ və xidmət üçün ödəniş tələb olunmasının hüquqi əsası

internet ödəmə

bank rekvizitləri, ödəmə üsulları – internet ödəmə, terminal, nağd və s.

2.3. Elektron xidmətin istifadəçiləri:

fiziki şəxslər, hüquqi şəxslər, dövlət orqanları, digərləri

fiziki şəxslər, hüquqi şəxslər, dövlət orqanları, digərləri

2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.ekologiya.nakhchivan.az

elektron xidmətin göstərilədiyi internet informasiya ehtiyatının veb ünvanı

2.5. Elektron xidmət barədə məlumatlandırma:

ekologiya@nakhchivan.az tel:(+99436) 545-75-89 fax:(+99436) 545-72-58

elektron xidmət barədə məlumatın, məsləhətlərin əldə edilə biləcək elektron xidmətlər portalının, dövlət orqanlarının internet informasiya ehtiyatının veb

ünvanı, elektron poçt ünvanı, telefon nömrəsi

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda :

Fiziki şəxslər şəxsiyyət vəsiqəsi barədə məlumatlar, hüquqi şəxslər dövlət qeydiyyatı haqqında məlumatlar

sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestasiya və s.) nömrəsini və ya onu identifikasiya etmək üçün digər rekvizitlər

2.6.2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda :

Şəxsiyyəti təsdiq edən sənədin surəti, hüquqi şəxslərin dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti

sənədlərin (şəxsiyyət vəsiqəsi, şəhadətnamə, hərbi bilet, attestasiya və s.) elektron formada sürətləri

### **3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar**

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması;

3.2.2. sorğunun qəbulu.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla);

3.3.2. sorğunun qəbulu.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat;

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti;

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat;

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması;

3.5.2. nəzarət qaydası.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat;

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya;

3.6.3. şikayətin baxılma müddəti.